



Vüsal BƏDƏLOV
"Avrasiya" klinikasının
Baş həkim, həkim-androloq

Əgər övlad sahibi olmaq arzusu ailə münasibətlərinizə və özünüzmə münasibətə neqativ təsir edirsə, ruhdan düşməyin! Bu məqalədə Siz reproduktiv funksiyanızı necə dəstəkləməyinizi və övlad sahibi olmaq şansınızı artırmaq barəsində maraqlı və faydalı məlumatı əldə edəcəksiniz. Alimlər hesab edir ki, hazırda sənayələşmiş ölkələrdə hər 5-7 cütlük sonsuzluqdan

əziyyət çəkir və belə cütlüklərin sayı artmaqdadır. Bu halların 40% kişilərdə olan problemlərlə bağlıdır. Müasir həyat tərzii, stress, siqaret, alkoqol və qeyri sağlam qida - bunlar spermanın kəmiyyəti və keyfiyyəti göstəricilərinə neqativ təsir edən faktorlardır. Sübüt olunub ki, bəzi mikroelementlər spermatozoidlərin miqdarını və hərəkətliliyini artırır bilirlər. Beləliklə, nutritiv (kliniki qidalanma) təbabət vasitəsi ilə kişinin reproduktiv funksiyasına müsbət təsir etmək olar.

Sonsuzluğun səbələri həm kişilər, həm də qadınlar üçün müxtəlifdir: yaş, həyat tərzii, qida, siqaret və alkoqol.

Aşağıda siz sonsuzluğun mümkün səbəblərini görə bilərsiniz.

Kişilərdə sonsuzluğun orqanik səbəbləri:

- xayalarda venaların varikoz genişlənməsi (varikosele)
- infeksiya xəstəlikləri nəticəsində xayaların funksiyasının pozulması
- irsi mutasiyalar
- hormonal pozğunluqlar
- kriptorxizm
- yaş

Həyat tərzii və ətraf mühitin mənfi təsiri həm kişi, həm qadın orqanizminin reproduktiv funksiyasını zəiflədir:

- stress
- alkoqol
- siqaret
- neqativ ekologiya

Bir çox kişilər bilmirlər ki, sonsuzluğun əsas səbəbi elə özləridir. Statistika görə, son onilliklərdə sənayələşmiş ölkələrdə kişilərin spermasının keyfiyyəti azalıb. Əgər, 50 il əvvəl 1 ml ejakulyatda spermatozoidlərin sayı 100 000 000 idisə, bu gün bu rəqəm 20 000 000-64 000 000 civarındadır. Kişilərin yaşda vacib rol oynayır. Belə ki, aparılmış tədqiqatların nəticələrinə görə, 45 yaşlı kişilərdə 18 yaşlı kişilərlə müqayisədə hərəkətli spermatozoidlər daha azdır.

Bir saniyədə 1000-ə yaxın spermatozoid yaranır. Spermatoqenez (spermatozoidlərin yaranması və formalaşması) xaya toxumasında baş verir və 60-64 gün davam edir. Bu müddət ərzində reproduktiv hüceyrələr mənfi təsire qarşı çox həssas olurlar.

Spermatozoidlər çətin və uzun yol qət etməlidirlər ki, qadın orqanizmində yumurta hüceyrəsinə çatınlar.



Buna görə, mayalanma prosesinin uğurla başa çatması üçün spermanın keyfiyyətinin önəmli rolu aydın olur. Yalnız ən güclü və dözümlü spermatozoid yumurtahüceyrəsini əhatə edən hüceyrələr qatını keçə bilər.

Təbii nutritiv terapiya vasitəsilə spermanın keyfiyyətinə müsbət təsir edən bioloji aktiv maddələr möcüzə yarada bilər. GAMMAFERTİL® – kişi sonsuzluğunun müalicəsində istifadə olunan nutritiv müalicə üçün vasitədir. Onun tərkibində spermatogenez prosesi üçün vacib olan xüsusi seçilmiş, balanslaşdırılmış vitaminlər kompleksi, mikroelementlər və vitaminəbənzər maddələr var. Bunlar aşağıdakılardır:



Enerji mübadiləsi

- L-arginin
- L- karnitin
- Qlutation
- Koenzim Q
- Bunlar enerji yaranmasında iştirak edir və ona görə də spermatozoidlərin hərəkətliliyinə təsir edə bilərlər.

Oksidativ stress

- Oksidativ stress
- Sink
 - E vitamini
 - Selen
 - Spermatozoidlərin irsi maddəsini və hüceyrə membranlarını sərbəst radikallardan qoruyur.

Homosisteinin səviyyəsinin azaldılması

- Vitamin B12
- Fol turşusu
- Maddələr mübadiləsi nəticəsində yaranan və reproduksiya neqativ təsir göstərən homosisteinin miqdarının azaldılması mexanizminə dəstək verir.

Son illər alimlər ortomolekulyar təbabətin sonsuzluğa təsirini öyrənən bir çox tədqiqatlar aparıblar. Tədqiqatların nəticələrinə görə bir sıra mikroelementlər zəif mayalanmanın bəzi səbəblərini aradan qaldırmağa və spermanın keyfiyyətinə müsbət təsir göstərməyə qadirdirlər. Gammafertil® tərkibinə kişi orqanizmində spermatozoidlərin yaranması və formalaşması üçün lazım olan minerallar, vitaminlər və mikroelementlər daxildir. Bu səbəbdən Gammafertil® sonsuzluğun kompleks müalicə tədbirlərində uğurla istifadə oluna bilər.

GAMMAFERTIL

Optimal
Fertillik
formulası



Requlyar və uzunmüddətli
(3 ay) istifadəsi zamanı:

✓ Eyakulatın həcmi

✓ Spermatozoidlərin:

- Sayını
- Konsentrasiyasını
- Hərəkətliliyini
- Morfologiyasını



Yaxşılaşdırır



İTALİYA
Avropa istehsalı

Gicar Chemical S.r.l.
Via San Giuseppe 18/20,
Brugherio (MB) ITALY
I - QNET.IT - 21887



www.gammafertil.com